

İQTİSADİYYAT

www.iqtisadiyyat.com

Həftəlik iqtisadi, ictimai-siyasi, müstəqil qəzet

Qiyməti razılaşma yolu ilə

Qəzet 1999-cu ildən çıxır

Təhsil infrastrukturunun modernləşdirilməsi bu sahənin inkişafına göstərilən diqqət və qayğının təzahürüdür



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də paytaxtın Nizami rayonunda 251 nömrəli tam orta məktəbdə aparılan əsaslı təmir işləri ilə tanış olub, bu təhsil ocağının yeni korpusunun açılışında iştirak edib.

Dövlətimizin başçısına məktəbdə yaradılan şərait barədə məlumat verilib. Bildirilib ki, 1974-cü ildən fəaliyyətdə olan məktəbdə ümumilikdə 1700-ə yaxın şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 100-ə yaxın müəllim məşğul olur. Şagirdlərin təxminən yarısı ikinci növbədə dərsə gəlirdi. Böyük sıxlıq var idi. Yeni korpus bu problemi aradan qaldıracaq. Məktəbin şagirdləri də uğurları ilə fəxrənlirlər. Onlar Rumıniyada, Türkiyədə keçirilən müsabiqələrin qalibləri olublar. Prezident İlham Əliyevin 251 nömrəli məktəblə tanışlığı təkcə təhsil ocağının kollektivi üçün deyil, ətrafda yaşayan sakinlər üçün də yaddaqalan oldu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 4-də ADA Universitetinin iki yeni korpusunun açılışında iştirak ediblər. Dövlətimizin başçısı və birinci xanım universitetin kampusunda yerləşən parkda yaradılan şəraitlə də tanış olublar.

ADA Universitetinin rektoru Hafiz Paşayev Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya yeni korpuslarda yaradılan şərait barədə məlumat verib. Bildirib ki, yeni korpusların inşası 2016-2019-cu illər ərzində aparılıb. Yeni korpuslarda təlim-tədrisin ən müasir səviyyədə aparılması üçün bütün imkanlar var.

Yeni istifadəyə verilən korpusların birində ADA Universitetinin Dövlət və ictimai münasibətlər, Biznes-iqtisadiyyat fakültələri yerləşir. Təkcə bu korpusda 1500-ə yaxın tələbə, o cümlədən 45 ölkə vətəndaşı təhsil alır. İndiyədək ADA Universitetində 2000 diplomat və dövlət qulluqçusu təlim keçib.

Yeni inşa olunan digər korpusda isə ADA Universitetinin 2019-cu ildə fəaliyyətə başlayan kollec tipli ADA Məktəbi yerləşir. ADA Məktəbində 500-ə yaxın X və XI sinif şagirdi Azərbaycan və ingilis dillərində təhsil alır. Yeni universitetdə Azərbaycanın iqtisadiyyatı üçün vacib olan elektrik mühəndisliyi, su təsərrüfatı mühəndisliyi, nəqliyyat mühəndisliyi, kənd təsərrüfatı və qida biznesinə aid sahələr, arxitektura və dizayn peşələri, menecment, marketinq və digər sahələr üzrə kadrlar hazırlanacaq.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Bakının Yasamal rayonundakı 3 saylı tədris korpusu yenidən inşa olunaraq istifadəyə verilib. Sentyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Murtuza Muxtarov küçəsində yerləşən yeni tədris korpusunun açılışında iştirak ediblər.

Dövlətimizin başçısı və birinci xanım tədris korpusunda yaradılan şəraitlə tanış olublar. Təhsil naziri Emin Əmrullayev və UNEC-in rektoru Ədalət Muradov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya görülən işlər barədə məlumat veriblər.

Bildirilib ki, tikintisinə 2018-ci ildən başlanılan və müasir standartlara cavab verən yeni tədris korpusu köh-

nə binanın fasadı saxlanılmaqla inşa edilib. Müasir kampus standartlarına cavab verən, modern memarlıq elementləri ilə zəngin olan, 4 binadan ibarət yeni tədris korpusunda texniki və texnoloji ixtisaslar üzrə 3 min tələbə təhsil ala biləcək. Binada 30 auditoriya, 6 mühazirə, 6 linqafon otağı, ən müasir texnoloji avadanlıqla təchiz olunan 14 laboratoriya, geniş idman zalı, ikimərtəbəli kitabxana, böyük və kiçik konfrans zalları var. Burada təlim-tədrisi yüksək səviyyədə aparmaq üçün hərtərəfli şərait yaradılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 3-də Bakının Yasamal rayonundakı Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin əsaslı təmirindən sonra açılışında iştirak ediblər.

Dövlətimizin başçısı və birinci xanım əsaslı təmirdən sonra binada yaradılan şəraitlə tanış olublar. Məlumat verilib ki, Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin yerləşdiyi bina 1904-cü ildə inşa edilib. Binaın memarlıq üslubu və fasadının ilkin görünüşü saxlanılmaqla Heydər Əliyev Fondu tərəfindən 2020-ci ildə əsaslı təmir olunub. Hazırda məktəbdə fortepiano, skripka, gitara, klarnet, saksofon, vokal, xanəndə, tar, kamança, qarmon, nağara, rəssamlıq, xoreografiya, nəzəriyyə və tədris köməkçi fənləri ixtisasları üzrə 385 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 78 müəllim məşğul olur. Məktəbdə Vaqif Mustafazadə guşəsi yaradılıb. Vaqif Mustafazadənin şəxsi əşyalarının olduğu bu guşədən həm də tədris otağı kimi istifadə ediləcək.

İlham Əliyev Mərdəkan-Zuğulba avtomobil yolunda yerüstü piyada keçidinin açılışında iştirak edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərdəkan-Zuğulba avtomobil yolunda yerüstü piyada keçidinin açılışında iştirak edib.

Bu yerüstü piyada keçidi tikilərkən ətrafdakı yaşayış massivi, məktəbin mövcudluğu, insanların daha çox yolun bu hissəsindən istifadəsi və digər amillər nəzərə alınıb. Keçid Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində inşa edilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov keçidin texniki-iqtisadi göstəriciləri barədə döv-

lətimizin başçısına məlumat verdi. Bildirildi ki, keçidin ümumi uzunluğu panduslarla birlikdə 180 metrdir. Üç dayaq üzərində torşəkili metal konstruksiyadan quraşdırılmış keçidin orta hissəsinin uzunluğu 52 metr, eni 4,5 metrdir. Piyada keçidi bir-biri ilə 57 dərəcə bucaq altında kəsişən 39 ədəd polad halqadan yığılıb. Rahat hərəkət üçün keçiddə beynəlxalq standartlar nəzərə alınmaqla panduslar quraşdırılıb. Pandusların maililiyi 8 dərəcəyə bərabərdir.

Qeyd edək ki, bu piyada keçidinin layihəsi italyalı dizaynerin təxəyyülünün məhsuludur, konstruksiyaları isə yerli mütəxəssislər tərəfindən hazırlanıb.

Tenderlə bağlı güzəştlərin tətbiqi qaydasında dəyişiklik edildi

Nazirlər Kabineti "Güzəştlərin tətbiqi Qaydasının və bölünən hissələrin məbləğinin müəyyən edilməsi haqqında" 2002-ci il 28 oktyabr tarixli 165 nömrəli Qərarında dəyişiklik edib.

Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla güzəştlərin tətbiqi qaydasında dəyişiklik olunub.

Belə ki, indiyədək satınalan təşkilat tender təkliflərini (xidmət təkliflərini) qiymətləndirərkən və müqayisə edərkən tenderin əsas şərtlər toplusunda (təkliflər sorğusunda) müəyyən edilmiş keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin (xidmət təkliflərinin) xeyrinə xaricdən idxal olunan eyni malların (işlərin və xidmətlərin) təklif edilən qiymətinin 20 faizi həcmində güzəştli düzəliş tətbiq edirdi.

Yeni qərarla satınalan təşkilat tender təkliflərini (xidmət təkliflərini) qiymətləndirərkən və müqayisə edərkən, tenderin əsas şərtlər toplusunda (təkliflər sorğusunda) müəyyən edilmiş keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və

xidmətlər), o cümlədən Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən istehsal prosesinin hər hansı mərhələsi Azərbaycan Respublikasının ərazisində həyata keçirilən mallar üzrə tender təkliflərinin (xidmət təkliflərinin) xeyrinə xaricdən idxal olunan eyni malların (işlərin və xidmətlərin) təklif edilən qiymətinin 20 faizi həcmində güzəştli düzəliş tətbiq edəcək.

Dövlət satınalmalarında iştirak etmək istəyən yerli malgöndərən satınalan təşkilata təqdim etdiyi tender təklifinə malının yerli olmasını təsdiq edən bu Qaydanın 4-cü hissəsində nəzərdə tutulan mənsə sənədini əlavə edir.

Bununla yanaşı, dərman vasitələrinin istehsal prosesinin qablaşdırma mərhələsi ilə bağlı tender təklifində isə Azərbaycan Respublikası Prezidentinin fərmanının nömrə və tarixi qeyd ediləcək və belə fəaliyyətlə məşğul olmaq üçün verilmiş lisenziyanın surəti tender təklifinə əlavə ediləcək.

Bu Qərarın 2-ci və 3-cü hissələri 2020-ci il iyunun 1-dən 5 (beş) il müddətinədək qüvvədədir.

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İqtisadi Şurasının yaradılması haqqında fərman imzaladı

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında iqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradılması və "Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli Fərmanının ləğv edilməsi barədə" fərman imzalayıb.

Fərmanda deyilir:

Azərbaycanda son iyirmi ildə aparılan genişmiqyaslı sosial-iqtisadi quruculuq prosesi, fiziki infrastrukturun müasirləşdirilməsi, insan kapitalının inkişafı hazırda əldə edilmiş sosial rifah göstəricilərinin başlıca hərəkətverici qüvvələri olmuşdur. Bu dövrdə ölkəmiz zəruri infrastruktur və institusional inkişaf göstəriciləri üzrə beynəlxalq reytinglərdə xeyli irəliləmiş, milli iqtisadiyyatın rəqabət qabiliyyəti xeyli yüksəlmişdir. Ümumi daxili məhsulun həcmi 3 dəfədən çox artmış, vətəndaşların həyat səviyyəsi nəzərəcarpacaq dərəcədə yaxşılaşmışdır.

Lakin son illərdə dünya iqtisadiyyatında potensial iqtisadi artım temp-lərinin aşağı düşməsi, əmtəə bazarlarında qiymət volatilliyinin xeyli yüksəlməsi, qlobal maliyyə sabitliyinin kövrəkliyinin artması, xüsusilə ilin əvvəllərindən başlayan koronavirus pandemiyası və onunla əlaqədar əksər ölkələrdə sosial-iqtisadi fəallığın məhdudlaşması Azərbaycan iqtisadiyyatı qarşısında da yeni strateji siyasət çağırışları yaratmışdır. Əldə edilmiş sosial-iqtisadi rifah səviyyəsinin əlverişsiz qlobal mühitdə dayanıqlı saxlanılması və daha da yüksəldilməsi üçün milli iqtisadiyyatımızın beynəlxalq rəqabət qabiliyyəti gücləndirilməli, iqtisadiyyatın neft gəlirlərindən asılılığı minimuma endirilməli, ölkədə makroiqtisadi və maliyyə sabitliyi qorunmalıdır.

Növbəti onillikdə ölkəmizdə sosial-iqtisadi rifahın yüksəldilməsi üçün iqtisadiyyatın ikiqat artımının təmin edilməsi qarşısında duran başlıca strateji çağırışlardan biridir. Xüsusilə post-pandemiya dövründə iqtisadiyyatın illik artım tempinin yüksəldilməsi üçün onun yeni mexanizmlərinin formalaşdırılması və inkişaf etdirilməsi, bu məqsədlə daha dayanıqlı və inklüziv iqtisadi artım mənbələrinin yaradılmasına, xüsusilə özəl investisiyaların, o cümlədən birbaşa xarici investisiyaların cəlbinə, qeyri-neft ix-

racının genişləndirilməsinə əsaslanan milli inkişaf prioritetlərinin müəyyən edilməsi, qlobal dəyər zəncirinə fəal qoşulma, investisiya mühitinin radikal yaxşılaşdırılması, müasir səhiyyə və təhsil siyasəti vasitəsilə insan kapitalının keyfiyyətinin daha da yüksəldilməsi, biznesin tələblərinə uyğunlaşdırılması, mülkiyyət hüquqlarının daha effektiv qorunması və "biznesə dost" digər strateji vəzifələrin icrası təmin olunmalıdır.

Milli iqtisadi inkişaf qarşısında duran strateji çağırışlara adekvat cavab vermək, yeni iqtisadi artım və inkişaf modelinə uğurlu keçidi təmin etmək, bunun üçün iqtisadi siyasət və iqtisadi islahatlar çərçivəsini formalaşdırmaq məqsədilə ölkədə iqtisadi siyasətin yeni strateji idarəetmə çərçivəsinin yaradılması tələb olunur.

İqtisadi siyasətin yeni idarəetmə çərçivəsi postpandemiya dövründə ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsini və milli iqtisadiyyatın müasirləşdirilməsini hədəfləyən stratejiyanın formalaşdırılmasını, xüsusilə onun vacib hissəsi olan iqtisadi islahatlar proqramının hazırlanmasını və uğurla həyata keçirilməsini təmin etməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, postpandemiya dövründə ölkənin milli inkişaf prioritetlərini özündə əks etdirən sosial-iqtisadi inkişaf strategiyasının formalaşdırılmasını, onun reallaşdırılmasını təmin edəcək iqtisadi siyasətin yeni strateji idarəetmə çərçivəsinin yaradılması, habelə səmərəli tənzimləmə və hüquq təbiiqetmə praktikasına nail olunması məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının İqtisadi Şurası (bundan sonra – Şura) yaradılsın.

2. Şuranın aşağıdakı tərkibi təsdiq edilsin:

Şuranın sədri
Azərbaycan Respublikasının Baş Naziri
Şuranın üzvləri
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi
Azərbaycan Respublikasının İqtisadiyyat naziri

Azərbaycan Respublikasının Maliyyə naziri

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri
Azərbaycan Respublikası Mərkəzi Bankının sədri

Azərbaycan Dövlət Neft Fondunun İcraçı direktoru.

3. Şuranın fəaliyyətinin təşkili məqsədilə Şuranın Katibliyi yaradılsın və Katibliyin funksiyasının həyata keçirilməsi Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin.

4. Müəyyən edilsin ki, bu Fərmanın 5.1-ci və 5.2-ci bəndlərində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi məqsədilə Şura yerli və xarici ekspertləri, mütəxəssisləri, beynəlxalq təşkilatları və elmi müəssisələri cəlb edə, aidiyyəti dövlət orqanlarının və maraqlı tərəflərin nümayəndələrindən ibarət ayrı-ayrı istiqamətlər üzrə işçi qruplar yarada bilər.

5. Şuraya tapşırılsın ki:

5.1. ölkədə makroiqtisadi sabitliyin qorunması və sosial-iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə qlobal və milli iqtisadiyyatda, o cümlədən fiskal və monetar sektorlarda, həmçinin maliyyə-bank sektorunda baş verən proseslər öyrənilməklə cari və ortamüddətli dövr üçün iqtisadi siyasətin formalaşdırılmasına, habelə ölkə iqtisadiyyatında yarana biləcək daxili və xarici təsirlərin qarşısının alınmasına yönəlmiş qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə həyata keçiriləcək islahatların və iqtisadi siyasətin istiqamətinin müəyyən edilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.2. fəaliyyəti barədə altı ayda bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

7. "Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 7, maddə 1266; 2018, № 5, maddə 959, № 12 (I kitab), maddə 2593) ləğv edilsin.


"AzərGold" istiqraz buraxmağa hazırlaşır



"AzərGold" QSC yaxın gələcəkdə "Bakı Fond Birjisi" QSC vasitəsilə ilk dəfə olaraq istiqrazlarını tədaviyə buraxmağı planlaşdırır. Bu barədə şirkətin bu ilin 8 ayı üzrə əldə etdiyi iqtisadi nəticələrlə bağlı hesabatında bildirilir. Sənəddə deyilir ki, planlaşdırılan qiymətli kağızların emissiyası təkə "AzerGold"un investisiya portfeli-

nin şaxələndirilməsi deyil, eləcə də vətəndaşlar üçün mənfəətli investisiya imkanları yaratmaq məqsədi daşıyır. İstiqrazların emissiyasından cəlb ediləcək vəsaitin isə "Çovdar" (Daşkəsən), "Köhnəmədən" (Balakən) və "Qaradağ" (Şəmkir-Gədəbəy) layihələri üzrə yeni yataqların resurslarının artırılmasına, yataqların yerüstü hissəsində istismar işlərinin sürətləndirilməsinə və çöl tədqiqat işlərinin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulub. Adıçəkilən layihələrin istismarı yerləşdiyi bölgədə sosial-iqtisadi inkişafa töhfə verməklə yanaşı, ölkə iqtisadiyyatına milyardlarla vəsaitin cəlb edilməsinə imkan yaradacaq.

Azərbaycan "WSIS-2020" çərçivəsində keçirilmiş Nazirlər Toplantısında təmsil olunub



Beynəlxalq Telekommunikasiya İttifaqının təşkilatçılığı ilə keçirilən İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti (WSIS-2020) çərçivəsində virtual formatda Nazirlər Toplantısı keçirilib. Tədbirin əsas müzakirə mövzusu rəqəmlə fərqlilən aradan qaldırılması – rəqəmlə keçidin sürətləndirilməsi üçün qlobal əməkdaşlıq mexanizmlərinə dair məsələlər olub. Nazirlər Toplantısında ölkəmizi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə təmsil edib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, virtual dəyirmi masa iştirakçıla-

rını salamlayan E.Vəlizadə hazırda bəşəriyyətin mübarizə apardığı koronavirus pandemiyasının əlaqələrin əhəmiyyətini artırdığını və rəqəmsal fərqlilən aradan qaldırılması məsələsinin vacibliyini ortaya çıxardığını deyib. Nazir müavini Azərbaycanda İKT sektoru da daxil olmaqla yüksək texnologiyaların inkişafının dövlət siyasətinin prioriteti olduğunu qeyd edib. Nazirlik rəsmisi EPEG (Europe-Persia Express Gateway) fiber-optik xətt və TASIM – Trans-Avraziya Super İnformasiya Magistralı kimi layihələrin bölgədəki rəqəmsal fərqlilən azaldılmasına xidmət etdiyini söyləyib.

"Azəriqaz" mexaniki-elektron tipli qaz sayğaclarına onlayn nəzarət qurğuları yerləşdirir



"Azəriqaz" İstehsalat Birliyi təbii qaz sayğaclarının idarə olunmasında işin səmərəliliyini təmin etmək üçün yeni layihənin həyata keçirilməsini planlaşdırır. Birlikdən bildirilib ki, hazırda həm istismar müddəti başa çatan, həm də dövrü yoxlama müddəti yaxınlaşan (əhali abonent qrupu üçün 5 ildən bir)

sayğaclar smart-kart tipli və ya mexaniki-elektron tipli olmasından asılı olmayaraq, bəzi istisnalar edilməklə əksər hallarda mexaniki-elektron tipli sayğaclarla əvəzlənir. Qurulmuş bu sayğacların göstəricilərinin fiziki olaraq oxunuşu üçün xeyli sayda nəzarətçi işə cəlb olunur. Bu baxımdan

işin səmərəliliyinin artırılması məqsədilə qərara alınıb ki, abonentlərin istifadəsində olan mövcud mexaniki-elektron tipli sayğaclar əlavə onlayn nəzarət qurğuları yerləşdirilsin. Radialğa ötürücüləri ilə çalışan qurğular imkan verir ki, uzaq məsafədən nəzarətçi fərdi yaşayış evinə yaxınlaşmadan sayyar terminalla mexaniki-elektron tipli sayğacın məlumatlarını bir neçə dəqiqə ərzində oxuyaraq mərkəzi bazaya ötürsün. Mexaniki-elektron tipli sayğac öz funksiyasını əvvəlki kimi yerinə yetirir. Sadəcə qaz axını ilə bağlı məlumatlar paralel olaraq uzaqdan idarə ediləcək formada qurğunun qeydiyyatına düşür. Bu qurğuların bir neçə modeli mövcuddur. Onlardan bəziləri fiziki müdaxilə olmadan uzaqdan idarəetmə ilə bərcu abonentin mexaniki-elektron tipli sayğacının klapanının bağlanması da şərait yaradır.

Beynəlxalq Bank, ABAD və AKİA-dan aqrar sektora birgə dəstək

Azərbaycan Beynəlxalq Bankı, "ABAD" publik hüquqi şəxs və Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) arasında Niyət Protokolu imzalanıb. Bankdan verilən məlumat görə, protokol sahibkarlığın inkişafının dəstəklənməsi üzrə birgə əməkdaşlığı nəzərdə tutur. Bu çərçivədə sahibkarlıq subyektlərinə öz investisiya layihələrini reallaşdırmaqdan ötrü üçtərəfli kömək göstəriləcək. Belə ki, Azərbaycan Beynəlxalq Bankı üzərinə düşən missiyaya uyğun olaraq sahibkar müştərilərə güzəştli kreditlər verəcək. Bu, prosesin operativ şəkildə aparılmasını təmin edəcək. Bank aqrar sahədə fəaliyyət göstərən iş adamlarına özünün "Sahibkarlar Klubu" xətti ilə müxtəlif

imtiyazlı xidmətlərdən (logistika, nəqliyyat, sertifikatlaşdırma və s.) faydalanmaq imkanı da yaradacaq. Aqrar Kredit və İnkişaf Agentliyi bankla qarşılıqlı müqavilələr çərçivəsində maliyyələşmə sahəsində tərəfdaşlıq dəstəyi göstərəcək. Eyni zamanda, öz fəaliyyət istiqamətləri üzrə ekspert dəstəyi və təcrübə mübadiləsi ilə sahibkarlara faydalı olacaq. ABAD isə aqrar məhsulların qablaşdırılmasına və satışının təşkili işlərində sahibkarlara kömək edəcək. Həmçinin istehsal və marketing sahələrində yeni təcrübələrin əldə olunmasına şərait yaradacaq. Yaxın gələcəkdə üç təşkilatın iştirakı ilə birgə korporativ sosial məsuliyyət layihələrinin həyata keçirilməsi də nəzərdə tutulur.

10-16 sentyabr 2020-ci il

İcbari tibbi sığorta ödənişlərinə dəyişiklik edildi



Nazirlər Kabineti "İcbari tibbi sığorta üzrə dövlət büdcəsinin vəsaiti hesabına sığorta haqqının 2020-ci ildə mərhələli şəkildə ödənilməsi Qaydası"nın təsdiq edilməsi haqqında"

2020-ci il 17 mart tarixli 98 nömrəli Qərarında dəyişiklik edib. Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb. Belə ki, qərarın adında və 1-ci hissə-

sində "2020-ci ildə" sözləri "2020-ci və 2021-ci illərdə" sözləri ilə əvəz edilib.


Bununla da qərar 2021-ci ili də əhatə edəcək.

Yeni qərarla sığorta haqqının ödənilməsi qaydasına da dəyişiklik edilib. Sığorta haqqının adambaşına məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 aprel tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş "İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcılığı"na uyğun olaraq aşağıdakı kimi müəyyən edilir:

– 2020-ci il üzrə – icbari tibbi sığortanın 2020-ci ilin yanvar ayından tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat;

– 2021-ci il üzrə – icbari tibbi sığortanın 2021-ci ilin yanvar ayından tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat + 90 manat x ölkə üzrə istehlak qiymətlərinin indeksi, aprel ayından tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 67,5 manat + 67,5 manat x ölkə üzrə istehlak qiymətlərinin indeksi.

Yeni tədris planı təsdiqləndi



Ümumtəhsil məktəbləri üçün 2020-2021-ci dərslərinə aid əsas və uyğunlaşdırılmış tədris planları, "Tədris planlarına dair qeydlər" Təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilib. Təhsil Nazirliyindən verilən məlumata görə, əmrə əsasən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayo-

nunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani formada həftədə 2 dəfə, digər şəhər və rayonların ümumi təhsil müəssisələrinin fəaliyyəti isə əyani formada həftədə 3 dəfə tətbiq edilməklə uyğunlaşdırılmış tədris planlarına uyğun təşkil olunacaq.

Virusdan qorxaraq övladlarını məktəbə göndərməyən valideyn nə etməli?



"Virus riskindən qorxaraq övladlarını məktəbə göndərməyə ehtiyat edən valideynlərin mənafehləri nəzərə alınmalıdır".

Bunu Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu bildirib. Onun sözlərinə görə, belə valideynlər məktəb rəhbərliyinə yaxınlaşaraq xüsusi iltizam formasına qol çəkməlidirlər: "Bu, məlumatlandırma və öhdəliklər haqqında xüsusi formadır. Valideyn bu formanı imzalamaqla öz öhdəliklərini təsdiqləmiş olur. Öhdəliklərdə şagirdlərin virtual

dərslərdə iştirakına, teledərslərə baxmasına, müəllim tərəfindən verilən tapşırıqları vaxtılı-vaxtında yerinə yetirməsinə, məktəbdə müntəzəm keçiriləcək kiçik və böyük summativ qiymətləndirmələrdə (KSQ və BSQ) iştirakına təminat verilir. Valideyn bu öhdəliklərə qol çəkməklə övladının əyani dərslərdə iştirakından imtina edə bilər. Öhdəliklərə əməl edilməyə, bu cür şagirdlər biliyi qiymətləndirilməyən kateqoriyasına aid ediləcək və sinifdə qalmaq təhlükəsi ilə üzləşəcəklər".

"Sosial müavinətlər haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında "Sosial müavinətlər haqqında" qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Dəyişiklik layihəsi barəsində Milli Məclisin İqtisadi və sosial qanunvericilik şöbəsinin Əmək qanunvericiliyi sektorunun müdiri Adil Vəliyev məlumat verib.

Sektor müdiri bildirib ki, layihəyə əsasən qanuna yeni maddə əlavə edilir: "Yeni maddəyə əsasən övladlığa götürülən uşağa görə hansı halda müavinətin təyin ediləcəyi müəyyən edilir. Belə ki, qanuna dəyişiklik layihəsi ilə övladlığa götürülən uşağa görə müavinət valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı, o cümlədən 0-18 yaş arası sağlamlıq imkanları məhdud uşağı övladlığa götürən şəxsə 2021-ci il yanvarın 1-dən sonra övladlığa götürülən uşaq üçün (uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi təqdim edildikdə) təyin olunacaq".

Qanunun digər maddəsində isə qeyd edilib ki, dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət, ailə başçısını itirməyə görə müavinət, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə

kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətlərdən birini almaq hüququ olan şəxslərin övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə aylıq müavinət almaq hüququ yarandıqda, həmin şəxslərə hər iki müavinət təyin ediləcək.



"Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilir



Dəyişikliklə qanunun 18.65.3-1-ci bəndi yeni redaksiyada verilir.

Yeni redaksiyaya əsasən, yaxın qohumlara (ər-arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər və götü-

rülənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlanması halları istisna olmaqla, fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələr və hərəracın nəticələri haqqında protokol əsasında həmin minik avtomobillərinin müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Qanunun hazırkı bəndi isə belədir: Hər il üçün fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləği

müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Qanunun qeyd hissəsində göstərilib ki, təklif olunan dəyişikliklər aşağıdakıları nəzərdə tutur:

- minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğinin hər il üçün təsdiq olunması mexanizmindən imtina olunması və rüsumların daimi olaraq müəyyən edilməsi;
- həmin dövlət rüsumlarının minik avtomobilləri hərəracda özgəninkiləşdirildiyi hallara da şamil edilməsi;
- yaxın qohumlara bağışlanması hallarına görə dövlət rüsumunun istisna olunması və bu hala görə daha az dövlət rüsumunun (10 manat) müəyyən edilməsi.

Azərbaycanda 23 şirkətin səhmləri satışa çıxarıldı

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac 6 oktyabr tarixində təşkil ediləcək.

Hərraca nəqliyyat, inşaat, təmir, quşçuluq, ticarət, istehsal və digər sahələrə aid 23 müəssisə çıxarılıb. Şirkətlərin əksəriyyətinin satışa çıxarılan səhm paketi 30% təşkil edir.



AZƏRBAYCAN RESPUBLİKASININ İQTİSADİYYAT NAZİRLİYİ YANINDA ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT XİDMƏTİ

Honkonqun enerji şirkəti Azərbaycan bazarına daxil olur



Honkonqda dövlət qeydiyyatına alınan "Sursum Commodities Limited" Şirkəti Azərbaycanda fəaliyyət göstərəcək.

Şirkətin Azərbaycan Respublikasındakı filialı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən dövlət qeydiyyatına alınıb. Şirkət Honkonqun enerji sektorunda, həmçinin Britaniya, Honkonq və İraqda fəaliyyət göstərir.

AMEA-nın təsisçiləri: Mir Əsədulla Mir Ələsgər oğlu Mirqasımov



İlk azərbaycanlı alim-cərrah Mir Əsədulla Mirqasımov 17 noyabr 1883-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1908-ci ildə gimnazianı bitirmişdir. Gimnazianın yuxarı siniflərində oxuyarkən o, ictimai fəaliyyətə başlamış, qəzet və jurnallara məqalələr yazmışdır. 1913-cü ildə Odessa şəhərində Novorossiysk İmperator Universitetinin (hazırda İ.İ.Meçnikov adına Odessa Milli Universiteti) tibb fakültəsini bitirmişdir. 1914-cü ildə Novorossiyski

Universitetinin elmi əsərlər toplusunda çap olunan "Süni pnevmotaraksla ağciyər vərəminin müalicəsi" adlı ilk elmi məqaləsi ilə elm aləminə qədəm qoymuşdur. 1916-cı ilədək Odessada həkim, 1916-1929-cu illərdə Bakıda hərbi lazaretdə cərrah, Azərbaycan Dövlət Universitetinin tibb fakültəsində dosent işləmişdir. 1920-ci ildən etibarən Mir Əsədulla Mixaylovsk xəstəxanasının cərrahiyyə şöbəsinin ordinatoru, sonralar Azərbaycan Dövlət Universitetinə öncə prorektor, bir müddət sonra "Operativ cərrahiyyə və topoqrafik anatomiya" kafedrasında ordinator vəzifəsində işləməyə dəvət edilmişdir. Təcrübəli həkim-pedaqoq M.Mirqasımov Tibb Universitetinin və Səhiyyə Nazirliyinin qərarı ilə doktorluq dissertasiyasını tamamlamaq, elmi araşdırmaların yekunlaşdırmaq üçün 1926-cı ildə yanın illiyə Berlin, Drezden, Leypsiq, Münhen Universitetlərinə eزام olunmuşdur. 1927-ci ildə "Azərbaycanda sidik daşı xəstəliklərinin öyrənilməsinə dair materiallar" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, tibb elmləri doktoru elmi dərəcəsi almışdır. İlin sonunda öncə "Hospital cərrahiyyə" kafedrasına privat dosent, sonra isə dosent seçilmişdir.

M.Mirqasımov Azərbaycanda uroloji xəstəliklər üzrə doktorluq dissertasiyası müdafiə edən ilk milli mütəxəssis kimi səhiyyə tariximizdə özünə layiqli və əbədi yer tutmuşdur. İstedadlı alimin müvəffəqiyyətlə müdafiə etdiyi doktorluq dissertasiyasının motivləri əsasında çap etdiriyi (1928) monoqrafiya indi də öz praktiki əhəmiyyətini, aktuallığını itirməmişdir. Bununla da ilk azərbaycanlı alim-cərrah adına yiyələnmiş, tibbi cərrahiyyə elmi məktəbinin əsasını qoymuşdur. 1929-cu ildə professor adını alan M. Mirqasımov 1931-ci ildən "Hospital cərrahiyyə" kafedrasına müdir təyin olunmuşdur. Elə həmin ildə ana dilində yazdığı, bu gün də elmi dəyəri saxlayan "Ümumi cərrahiyyə" dərsliyi ilə səhiyyə tarixinə ilk dərslük müəllifi kimi daxil olmuşdur. M.Mirqasımov 1934-cü ildə Azərbaycan SSR Əməkdar elm xadimi fəxri adına layiq görülmüş, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə (AMİK) üzv seçilmişdir. 1935-1936-cı illərdə professor M.Mirqasımovun Tibb Universitetinin Böyük Elmi Şurasının qərarı ilə tərtib etdiyi "Kliniki cərrahiyyənin tədrisi proqramı" elmdə, tədrisdə əsl hadisə oldu. M.Mirqasımov üç çağırış - 1937, 1946

və 1950-ci illərdə eyni ərazidən - Xaçmaz dairəsindən SSRİ Ali Sovetinin deputat seçilmişdir. 1945-ci il yanvarın 23-də SSRİ Elmlər Akademiyasının təklifi ilə SSRİ Xalq Komissarları Soveti Azərbaycan SSR Elmlər Akademiyasının təsis olunması haqqında qərar verdi. Respublika Xalq Komissarları Sovetinin 27 mart 1945-ci ildə verdiyi qərara əsasən, SSRİ EA-nın Azərbaycan filialı respublikanın müstəqil Elmlər Akademiyasına çevrildi. Respublikanın Xalq Komissarları Soveti Azərbaycan SSR Elmlər Akademiyasının nizamnaməsini və strukturunu təsdiq etdi və SSRİ EA Azərbaycan filialının bütün müəssisələrinin, eyni zamanda, respublikanın bir sıra digər elmi tədqiqat ocaqlarının ona verilməsini təmin etdi. M.Mirqasımov 1945-ci ildə Azərbaycan SSR EA-nın həqiqi üzvü seçilmiş, 1945-1947-ci illərdə Azərbaycan SSR EA-nın ilk prezidenti olmuşdur. Akademik M.Mirqasımov Böyük Vətən müharibəsi illərində elmin və Akademiyanın inkişafındakı xidmətlərinə görə Lenin (1946), Qırmızı Əmək Bayrağı (1950) ordenləri ilə təltif olunmuşdur. O, 1947-1950-ci illərdə nəşr olunan

"Qarın yatalağının cərrahiyyəsi" adlı fundamental əsəri ilə dünya səhiyyəsinə töhfə vermişdir. İnsanların üzvləşdiyi bu infeksiyon xəstəliklə mübarizədə bu əsər, demək olar ki, əsl mənbə olmuşdur. M.Mirqasımov 1955-ci ildə keçirilən Azərbaycan uroloqlarının birinci konfransına sədr, 1958-ci ildə Uroloqların Ümumittifaq Konfransının Rəyasət Heyətinə, uroloqların Tbilisidə keçirilən III Ümumittifaq konfransının Rəyasət Heyətinə fəxri üzv seçilmişdir. Akademik M.Mirqasımov Azərbaycanın Əməkdar elm xadimi adına layiq görülmüş, Lenin ordeni, 2 dəfə Qırmızı Əmək Bayrağı, Qırmızı Ulduz ordeni və medallarla təltif edilmişdir. 6 monoqrafiya və dərsliyi, 50-dən çox elmi əsəri nəşr olunmuşdur. Azərbaycan SSR EA-nın ilk prezidenti, tanınmış ictimai xadim, Azərbaycanın ilk tibb elmləri doktoru, professor, Azərbaycan SSR EA-nın həqiqi üzvü, Azərbaycan SSR əməkdar elm xadimi, ilk azərbaycanlı alim-cərrah, SSRİ Ali Sovetinin (üç çağırış) deputatı Mir Əsədulla Mir Ələsgər oğlu Mirqasımov 20 iyul 1958-ci ildə Bakı şəhərində vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.

Ticarətlə məşğul olanlara nağdsız ödəniş tələbi yumşaldılır

Azərbaycanda ticarət fəaliyyəti ilə məşğul olan, son 12 aylıq dövrün istənilən ayında dövrü rüqəti 200 min manatdan artıq olan vergi ödəyicilərinin təqvim ayı ərzində ümumi məbləği 15 min manatdan artıq olan hesablaşmalar üzrə ödənişləri yalnız nağd qaydada həyata keçirmələri təklif olunur.

Bu, "Nağdsız hesablaşmalar haqqında qanuna dəyişiklik edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırladaq ki, hazırda qüvvədə olan qanuna görə, ticarətlə məşğul olanlara nağdsız ödəniş tələbi 30 min manatdır. Bu tələb həm də ictimai işə fəaliyyəti ilə məşğul olanlara aid

dir, amma onlar üçün nağdsız ödəniş tələbinin yumşaldılması nəzərdə tutulmur.



Bəzi şəxslər üçün gəlir vergisindən azadolma məbləği artırılır

Azərbaycanda daimi qulluq tələb edən uşağa və yaxud I dərəcə əlilliyi olan şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin, (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçisinin və qayyumun hər hansı müzdlü işdən vergi tutulmalı olan aylıq gəlirlirinin 200 manat məbləğində azaldılması təklif olunur.

Bu, Milli Məclisə daxil olmuş "Vergi Məcəlləsində dəyişiklik edilməsi" haqqında qanun layihəsində öz əksini tapıb. Xatırladaq ki, hazırda qüvvədə olan qanuna görə, azadolma məbləği 100 manatdır.



RƏQƏMSAL BİZNES PLATFORMASININ VEKTORLARI

(əvvəli ötən sayımızda) **İşgüzar mühitin (Doing Business) göstəriciləri üzrə Dünya Bankı tərəfindən hər il dərc olunan ölkələrin reytingini biznes üçün ən cəlbedici şəraitin yaradılması uğrunda yarışan hökumətlər arasında özünəməxsus "dünya çempionatı" və ya "Olimpiya oyunları" adlandırmaq olar. Reytingdə hər bir dövlətin mövqeyi sahibkarlıq üçün imkanlar nöqtəyi-nəzərindən onun normativ-hüquqi bazasını tənzimləyən vəziyyəti kimi müəyyən olunur. Reyting böyük təsirə malikdir. O, artıq 190 ölkədə 3500-dən artıq islahatın səbəbinə çevrilmişdir, yalnız 2017 və 2018-ci illər ərzində 128 ölkə rekord sayda - 314 islahat aparmışdır.** Şübhəsiz, belə bir siyasi həssaslıq heyranlığa layiqdir, lakin bu cür reytinglər üçün ümumi bir mühüm cəhət yoxdur: bunların içərisində rəqəmsal biznesin aparılmasının sadə və ya mürəkkəbliyini anlamaq çətindir. Bu çatışmazlığı aradan qaldırmaq üçün dünyanı 42 ölkədə rəqəmsal biznesin aparılması şəraitinin tədqiqini (Ease of Doing Digital Business, EDDB) ilk təşəbbüs hesab etmək olar. Buraya dünya rəqəmsal biznesi üçün ən əhəmiyyətli bazarlar daxil olur ki, onlar üçün geniş imkanlar mövcuddur. Belə bir nəticəyə gəlmək olar ki, rəqəmsal biznes mühiti investisiyalar, eləcə də strateji səviyyədə xüsusi diqqət tələb edir. Qeyd etmək lazımdır ki, rəqəmsal texnologiyaların bəzi elementləri artıq biznesin bütün növlərinə təbiiq olunur və "rəqəmsal şirkətlər" adlanan təşkilatlarda rəqəmsal platforma biznes modelin əsasına çevrilir. Rəqəmsal platformaların dörd əsas tipini təhlil etmək olar: 1) elektron kommersiya platformaları (məsələn, Amazon, eBay); 2) rəqəmsal mediaplatformalar (məsələn, Youtube, Netflix); 3) birgə istehlak platformaları (məsələn, Uber, Airbnb); 4) frilans üçün onlayn platformalar (məsələn, Upwork, Toptal). Bəzi qiymətləndirmələrə görə, rəqəmsal biznes əksər inkişaf etmiş ölkələrin iqtisadiyyatının ən dinamik istiqamətlərindən biridir. Məsələn, ABŞ-in Ticarət Nazirliyinin İqtisadi Təhlil Bürosunun məlumatlarına görə, 2005-2016-cı illər ərzində rəqəmsal iqtisadiyyat bütünlükdə ölkə iqtisadiyyatı ilə müqayisədə 3,7 dəfə sürətlə artmışdır.

Rəqəmsal şirkətlərin rastlaşdığı bir sıra konkret problemlər aşağıdakılardır:
- onlar müxtəlif templə və rəqəmsal ekosistemlər üçün xarakterik olan amillərin təsiri altında artı və ya azalır;
- onlar bazarda xüsusi əks-təsiri və rəqəbatı aradan qaldırmaqla olurlar;
- rəqəmsal biznes spesifik normativ-hüquqi çətinlikləri doğurur. Məlumatların mobilliyini, istifadəçilərin məxfiliyyətini və ya şəbəkə neytrallığını tənzimləyən qanunvericilik rəqəmsal biznesin aparılması rahatlığına əhəmiyyətli dərəcədə təsir edə bilər.

Onun strateji əhəmiyyətini nəzərə alaraq, rəqəmsal biznes hökumətlər üçün xüsusilə vacibdir. Məsələn, ABŞ ilə Çin arasında rəqəbatı göstərmək olar. Bir çox rəqəmsal şirkətlər, Çindən olan nüfuzlu texnoloji şirkətlər belə ABŞ-də işləsələr də, Çin bazarına daxil ola bilmədilər. ABŞ hökuməti milli bazarı qoruyaraq, Çin şirkətlərinə, xüsusilə rəqəmsal nəhəng şirkət olan "Huawei" şirkətinə xüsusi sərt məhdudiyətlər kimi cavab zərbəsi endirdi. Rəqəmsal biznes üçün xarakterik olan bir çox digər infrastruktur amilləri mövcuddur, məsələn, rəqəmsal əlçatanlıq və rabitə əlaqələrinin lazımı buraxılış qabiliyyəti, rəqəmsal kontentin yaradıl-



masını stimullaşdıran institusional amillər, internet-senzura, eləcə də kadrların olması. Rəqəmsal iqtisadiyyatın bütün gücünə baxmayaraq, bu amillər ölkələr arasında kifayət qədər yaxşı öyrənilmiş, müqayisə olunmur və ya qanunvericilər, biznesin rəhbərləri və investorlar tərəfindən müntəzəm qiymətləndirilmir. Publik məlumatlar bazası (onlar arasında Dünya Bankının və Dünya İqtisadi Forumunun məlumatlar bazası da var), abunə üzrə təqdim olunan materiallar (məsələn, GSMA Ticarət Assosiasiyası və Euromonitor agentliyi tərəfindən) və xüsusi informasiya (oc. Akamai, Chartbeat və Private Capital Research Institute) daxil olmaqla 60 mənəbdən ibarət olan 42 ölkə üzrə 236 göstərici qiymətləndirilmişdir. Hər bir ölkədə rəqəmsal biznesin inkişaf imkanlarının aparıcı indikatorları qismində rəqəmsal biznesin ümumi mənzərəsini tərtib etməkdən ötrü müxtəlif rəqəbat təkliflərini və əsas biznes modellərini ifadə edən

yüksəkixtisaslı frilans işçilər: 5%.
İndeksin ümumi cəminin qalan 50%-i növbəti əmsallarla sadalanan aşağıdakı əsas amillərin payına düşür:
- məlumatların əlçatanlığı: yəni həm ölkə daxilində, həm də transsərhəd şəraitində məlumatlar bir-birinə asanlıqla ötürülür, o cümlədən məlumatların intensivlik axını və onların məhdudlaşması nəzərə alınır. Sərbəst məlumatlar axını, sınımsızlaşdırılmış informasiyanın publik yerləşməsinə hökumətlərin açılışı, eləcə də istifadəçilərin məxfiliyyətinin təmin edilməsinin mövcud siyasəti: 25%.
- tələb, təklif, institutlar və innovasiyalar nəzərə alınmaqla bütün rəqəmsal platformalar üçün vacib olan rəqəmsal və analogi infrastruktur: 15%.
- maksimum mümkün göstəricilərlə müqayisədə ölkənin fəaliyyət nəticələrini tədqiq edən 2019-cu il üçün Dünya Bankındakı biznesin aparılmasının əlverişlilik şərti indeksi: 10%.
- yeddi əsas kateqoriya - onlayn-frilans platformalar, rəqəmsal və analogi infrastruktur, məlumatların əlçatanlığı, elektron kommersiya platformaları, rəqəmsal media platformaları, Dünya Bankının "2019-cu ildə Biznesin aparılması" maruzəsi üzrə ümumi qiymətləndirmə"yə əsasən 42 ölkənin müqayisəli reytingində ABŞ 3,60, Böyük Britaniya 3,59, Niderland 3,41, Norveç 3,32, Yaponiya 3,27, Avstraliya 3,26, Danimarka 3,22, İsveçrə 3,21, Kanada 3,21, Finlandiya 3,21 balla birinci onluqdadır. Rusiya 1,96 balla sonuncu 42-ci yerdədir.

Bu tədqiqatlar Tafts Universitetinin nəzdində Fletçer adına məktəb və Digital Planet Elmi Tədqiqat İnstitutu tərəfindən aparılmışdır.

(ardı var)

F.M.Qarayev,
BDU-nun dosenti

10-16 sentyabr 2020-ci il

В августе Азербайджан ежедневно добывал более 580 тыс. баррелей сырой нефти

В августе 2020 года суточная добыча нефти (вместе с конденсатом) в Азербайджане составила 669,1 тысячи баррелей, сообщает Trend в среду со ссылкой на министерство энергетики.

584,6 тысячи баррелей из этого объема пришлось на сырую нефть, 84,5 тысячи баррелей - на конденсат.

Как отмечается, 460,4 тысячи баррелей сырой нефти пришлось на долю «Азери-Чираг-Гюнешли», 124,2 тысячи баррелей - на долю SOCAR.

"В целях выполнения обязательств суточная добыча сырой нефти в октябре 2018 года была снижена до 461 тысячи баррелей в сутки (сокращение на 196 тысяч), по SOCAR - до 126 тысячи баррелей (сокращение на 25 тысяч)", - говорится в сообщении.

Согласно "Декларации о сотрудничестве", в октябре 2018 года Азербайджан с ежедневной добычей сырой нефти в объеме 718 тысяч баррелей должен был сохранить

производство сырой нефти в августе-декабре текущего года в объеме 587 тысяч баррелей в сутки, сократив производство сырой нефти на 131 тысячу баррелей.

"В целях выполнения обязательств суточная добыча сырой нефти в октябре 2018 года была снижена на 567 тысяч баррелей в сутки (сокращение на 196 тысяч), по SOCAR - на 151 тысячу баррелей (сокращение на 25 тысяч)", - говорится в сообщении.



В Азербайджане наблюдается рост производства ненефтяной промышленности

В январе-июле 2020 года наблюдался рост производства ненефтяной промышленности Азербайджана на 13 процентов по сравнению с соответствующим периодом предыдущего года.

Об этом говорится в заявлении министерства финансов о предварительных показателях государственного и сводного бюджетов на 2021 год.

Согласно данным, общий объем произведенной промышленной продукции за отчетный период снизился на 2,7 процента и составил 21,6 миллиарда манатов.

Снижение общего объема промышленной продукции произошло за счет снижения



производства продукции на 4,3 процента в нефтегазовом секторе страны.

"За семь месяцев 2020 года ВВП страны по сравнению с аналогичным периодом прошлого года снизился на 2,8 процента и составил 40 миллиардов манатов. В нефтяном секторе ВВП сок-

ратился на 1,6 процента, в нефтяном - на 4,5 процента", - говорится в отчете.

Напомним, что расходы госбюджета на 2021 год были определены в размере 25,847 миллиарда манатов, а цена одного барреля нефти была заложена в размере 35 долларов США.

Участники Договора к Энергетической хартии рассмотрели вопросы транзита энергоресурсов

Как сообщает Trend в среду со ссылкой на МИД Туркменистана, обсуждения прошли в ходе второго раунда международных переговоров Группы по модернизации Договора к Энергетической хартии, который начался 8 сентября 2020 года в формате видеоконференции и завершится 11 сентября.

Сообщается, что кроме вопросов транзита энергоресурсов, сторонами также были обсуждены вопросы доступа к инфраструктуре,

определения и принципы тарифообразования, разрешение споров, а также прозрачность действий участников сделок и соглашений в сфере энергопоставок.

Также участники видеоконференции пришли к выводу, что права и обязанности участников Договора должны быть переоценены в таких областях, как транзит, инвестиции, энергетическая безопасность и эффективность, торговля энергоресурсами

Договор подписали более 50 стран, включая Туркменистан, Азербайджан, Великобританию, Казахстан, Узбекистан, Турцию, страны Европейского союза и др.



Азербайджан в I полугодии поставил в Россию вишни и черешни на \$32,2 млн

Азербайджан в I-ом полугодии 2020 года увеличил экспорт свежих вишни и черешни на 7% - до 19 тыс. 950,62 тонн, сообщили агентству «Интерфакс-Азербайджан» в правительстве.

Выручка от экспорта данной продукции составила \$32 млн 252,83 тыс. (рост на 8,8%).

Практически весь экспорт пришелся на Россию. В частности, за 6 месяцев в РФ было экспортировано 19 тыс. 835,35 т свежих

вишни и черешни (рост на 6,7%) на сумму \$32 млн 165,13 тыс. (рост на 8,7%).

В целом, на РФ пришлось 99,4% экспорта вишни и черешни из Азербайджана за I-ое полугодие. Азербайджан в 2019 году экспортировал 26,515 тыс. тонн вишни и черешни.

В РФ было экспортировано 26,413 тыс. тонн свежих вишни и черешни на \$42 млн 69,55 тыс..

Мир и коронавирус: угрозы нового мирового кризиса

Еще не успели страны оправиться от предыдущего мирового кризиса, как на пороге уже новый. До конца года страны могут столкнуться с новыми экономическими вызовами - сокращениями миллионов рабочих мест и ущербом на 35 триллионов долларов в ближайšie 4 года, сообщает в бюллетене Bloomberg по итогам опроса экономистов и финансистов.

Импульс восстановления мировой экономики после пандемии ослабевает, приближая неопределенный конец года. Среди новых угроз:

- приближающаяся осень и зима могут вызвать новую волну вируса, поскольку еще нет массового использования вакцины.
- истекают государственная поддержка уволенных работников и завершаются банковские моратории на погашение кредитов.
- Выборы президента в США традиционно лихорадят рынки, приводя к падению и скачкам цен.



• Напряжение в отношениях между США и Китаем может ухудшиться в преддверии ноябрьских президентских выборов и подорвать доверие бизнеса.

• Продолжение снижения ставок в США и ЕС, увеличение денежной поддержки экономики, которое может спровоцировать обвал на фондовых рынках.

Основными катализаторами нового

кризиса могут стать президентские выборы в США 3 ноября и избыточное количество дешевых денег в странах США и ЕС, которые регуляторы предоставили банкам, бизнесу и населению для поддержки во время пандемии. Правительства стран вложили почти 20 триллионов долларов в финансовую и денежную поддержку, чтобы вернуть экономику в нормальное состояние.

Часть этих денег уже оказалось на фондовых рынках США, нефти, что стало причиной нелогичного рекордного роста фондовых индексов во время пандемии и последующего падения.

В США, крупнейшей экономике мира, замедлилось снижение безработицы в июле-августе, но уже в этом месяце некоторые из самых крупных в мире промышленных брендов заявили о новом сокращении рабочих мест. Компания A.P. Moller - Maersk, крупнейшая в мире по контейнерным перевозкам заморозит тысячи рабочих мест. Автомобильный гигант Ford Motor Co. сокращает около 5% своих штатных сотрудников в США, а одна из крупнейших авиакомпаний в США - United Airlines Holdings Inc. - в следующем месяце ликвидирует 16 000 рабочих мест.

В Китае, второй экономике мира, после всплеска активности потребители по-прежнему не хотят тратить деньги, а крупнейшие банки страны только что

сообщили о худшем падении прибыли за более чем десятилетие из-за роста безнадежных долгов.

В Европе показатели активности тают, и фабрики пытаются сократить расходы из-за слабого спроса и снижения цен, падения прибыли. Компании Франции и Германии продлили свои программы отпусков, что планируют сделать и в Великобритании. Это может поставить под угрозу миллионы рабочих. Даже когда вакцина будет разработана, то потребуются время для того, чтобы сделать ее доступной во всем мире в необходимом масштабе, считает профессор Уорвик МакКиббин из Бруклинского института и Австралийского национального университета. По оценке ученого, вирус может нанести мировой экономике ущерб на 35 триллионов долларов до 2025 года. "Вы должны сделать прививки довольно большому количеству населения, прежде чем экономические потери начнут снижаться", - сказал он.

Германии предъявят иски на сотни миллиардов евро в случае остановки "Северного потока-2"



В бундестаге назвали опасной остановку "Северного потока-2" для Германии. В случае заморозки проекта в суды против страны поступят иски от компаний-участников строительства на сотни миллиардов евро, и возможно прекращение 50-летнего энергетического сотрудничества Германии и России. Об этом заявил глава комитета парламента по экономике и энергетике Клаус Эрнст в интервью Die Welt.

Решение ФРГ остановить проект испортит репутацию страны. Это международный проект и иностранные компании, банки вместе с российскими партнерами уже потратили 12 миллиардов евро - ранее проект стоил 9,5 миллиарда евро. Половина вложений

приходится на иностранные инвестиции. Но сумма компенсации ущерба окажется на порядок больше из-за потери доходов, которые ожидалось получить после запуска газопровода. В проекте принимают 120 компаний из более чем 12 стран.


В целом остановка проекта дорого обойдется европейским налогоплательщикам - проект был одобрен всеми регуляторами ЕС, и странами, через воды которых в Балтийском море проходит маршрут газопровода - Германии, Дании, Швеции, России, Финляндии, заявил председатель Восточного комитета немецкого бизнеса Оливер Гермес.

Самые ярые противники "Северного потока-2" - это США и Польша, отмечает Die Welt. Президент США Дональд Трамп накануне заявил, что поддерживает остановку российского проекта. США предлагают Германии свой сжиженный газ.

Польша строит собственный газопровод Baltic Pipe, который будет конкурировать с Nord Stream. Польско-датский проект под названием Baltic Pipe предназначен для поставок норвежского природного газа в Польшу через Данию. Если германо-российский трубопровод не будет запущен, Польша от этого очень много выиграет. В этом случае Польша могла бы стать энергетическим центром Центрально-Восточной Европы.

Vesti.ru

Трамп поддержал остановку «Северного потока-2»



Президент США Дональд Трамп заявил, что поддержал бы остановку строительства «Северного потока-2». Об этом сообщает ТАСС.

«Я был первым, кто поднял эту тему», - сказал американский лидер. По его словам, причиной такого решения стала ситуация с Алексеем Навальным.

Ранее стало известно, что

введение санкций в отношении проекта из-за ситуации вокруг Алексея Навального допустила канцлер Германии Ангела Меркель, традиционно выступавшая в поддержку «Северного потока-2». До этого Меркель не хотела связывать «Северный поток-2» и инцидент с российским блогером.

Алексей Навальный госпитализирован 20 августа в Омске. Утром 22 августа его перевезли его в клинику Charite. После обследований немецкие врачи пришли к выводу, что оппозиционера отравили. В России с таким выводом не согласились, настаивая, что его нахождение в коме связано с естественными причинами.

Lenta.ru

Bloomberg: dünyanı yeni iqtisadi böhran gözləyir



Mütəxəssislər bu ilin sonuna qədər dünyanın yeni iqtisadi böhranla üzləşəcəyini proqnozlaşdırıblar. Banker.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat verib. Məlumatla görə, global iqtisadiyyatın bərpa olunmağa başlamasına baxmayaraq, bir çox problemlər aktual olaraq qalır. Belə ki, "Pacific Investment Management"-in müşaviri İbrahim Felsin fikrincə, hazırda ölkələr zirvə nöqtəsinə çatıblar, bundan sonra isə tənəzzül başlayacaq. İnkişaf etmiş ölkələr pandemi-

yanın vurduğu zərəri kompensasiya etmək üçün trilyonlarla dollar vəsait xərcləyiblər. Bunun sayəsində avqust ayında ABŞ-da işsizliyin səviyyəsi kəskin azalıb, mənzil bazarındakı vəziyyət isə xeyli yaxşılaşıb. Çin iqtisadiyyatı bərpa olur, Almaniya istehsal artır. Bununla yanaşı, inkişaf etmiş bazarlar "möhlt" ala biliblər. Lakin iqtisadçılar qeyd edirlər ki, bu mövqeləri qoruyub saxlamaq asan olmayacaq. Bunun üçün hökumətlərin iqtisadiyyatın stimullaşdırılmasına yönələn tədbirləri aktivləşdirmələri tələb olunur.

Məsələn, ABŞ-da avqust ayında 1,4 milyon yeni iş yeri yaradılıb. "Moody's" agentliyinin nümayəndəsi Rayan Svit bildirir ki, iqtisadiyyat "bu tempə dəstək olmalıdır", lakin maliyyə olmadan bunu etmək çətin olacaq. Bundan başqa, digər narahatlıqlar da var. Xatırladaq ki, bir ay əvvəl böyük brendlər iş yerlərini azaldıqlarını açıqlayıblar. Onların sırasında "Ford Motor Co." və "United Airlines Holdings Inc." var.

ABŞ və Çin arasındakı gərginlik noyabrda keçiriləcək prezident seçkiləri ərəfəsində daha da kəskinləşə bilər. Məqalədə qeyd edildiyi kimi, bu, işgüzar güvənə xələl gətirə bilər. Avropa fabrikləri zəif tələb və aşağı düşən qiymətlər mənfəətə təsir göstərdiyindən xərcləri azaltmağa çalışırlar. Daha bir problem – koronavirusun ikinci dalğasının başlaması riski. Ümumilikdə, mütəxəssislər pandemiyanın dünya iqtisadiyyatına vurduğu zərərin 35 trilyon dollar təşkil edəcəyini ehtimal edirlər.

Yaponiya iqtisadiyyatı 28% azalıb

Bu ilin II rübündə Yaponiyada ümumi daxili məhsul (ÜDM) istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 28,1% az olub. İqtisadiyyatın kiçilməsində investisiyaların və istehlak xərclərinin kəskin azalması əsas rol oynayıb.



Yaponiya COVID-19-a qarşı peyvənd alınması üçün 6,3 milyard dollar ayırır



Yaponiya hökuməti yeni növ koronavirusa qarşı peyvəndlərin alınması üçün 6,3 milyard yen (6,3 milyard dollar) ayrılmasını təsdiqləyib. "TASS" xəbər verir ki, bu barədə Tokioda keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa bildirib. "6,3 milyard yen məbləğində vəsait ilk növbədə koronavirus əleyhinə peyvəndlərin alınması üçün ayrılacaq. Artıq ABŞ və Böyük Britaniyadan olan şirkətlərlə müvafiq müqavilələr bağladıq", – Suqa belə deyib. Məbləğ hökumətin iqtisadiyyata dəstək və koronavirusla mübarizə üçün təsdiq etdiyi əlavə büdcədən ayrılacaq.

Rusiyada yaşamaq istəyən xarici vətəndaşlar üçün yeni qayda təqdim edilib



Rusiyada yaşayan əcnəbilərə özlərinə məxsus yaşayış yerinə xarici vətəndaşları qeydiyyatla

salmaq icazəsi verilib. Artıq Rusiyada mənzili olan əcnəbilər və ya vətəndaşlığı ol-

mayan şəxslər başqa bir əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin yaşaması üçün evlərini təqdim edə bilərlər. Bununla bağlı RBC müvafiq qanunun dərc olunduğu rəsmi hüquqi məlumat portalına istinadla xəbər yayıb. Bildirilir ki, sonuncular 7 iş günü ərzində gəlişi barədə məlumat verməlidir. Bu qayda xaricdə yaşayan, 30 gün qaldıqları yerdə qeydiyyatdan keçməmələrinə icazə verilən həmvətənlərin və onların ailə üzvlərinin Rusiyaya köçürülməsinə kömək üçün dövlət proqramının iştirakçılmasına şamil edilib.

Rusiyada koronavirus peyvəndi dövriyyəyə buraxıldı

Rusiyanın N.F.Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış COVID-19 əleyhinə "Sputnik V" peyvəndinin ilk partiyası müddətli dövriyyəyə buraxılıb. "TASS" xəbər verir ki, dərmanın yaxın vaxtlarda bölgələrə çatdırılması gözlənilir.



Qurumdan bildirilib ki, peyvənd bütün lazımi laborator müayinələrdən keçib. Testlər zamanı dərman tədqiqat iştirakçılarının 100 faizində sabit humoral və hüceyrə toxunulmazlığı reaksiyası meydana gətirib və heç bir əks təsir yaratmayıb.

Boris Conson Aİ ilə ticarət müqaviləsinin son imzalanma tarixini açıqladı



Böyük Britaniyanın Baş naziri Boris Conson Britaniyanın Avropa İttifaqı (Aİ) ilə danışıqların son mərhələsinə qədəm qoyduğunu bildirib. Baş nazir verdiyi bəyanatda bildirib ki, Aİ ilə oktyabrın 15-dək razılaşma olmasa, Britaniya

öz yoluna davam edəcək. "Aİ vaxt cədvəli ilə bağlı çox açıq idi. Mən də. Əgər oktyabrın 15-dək razılığa gələ bilməsək, o zaman aramızda azad ticarət müqaviləsi olacağını görmürəm və biz də bunu qəbul edib yolumuza davam etməliyik", – deyər Conson bildirib. Baş nazir deyib ki, razılaşmaya nail olmaq üçün sentyabr ayında da çalışmaları davam edəcək: "Müqavilə olmasa belə, biz Aİ-dən olan dostlarımızla danışıqlara hər zaman hazır olacağıq. Qapımız heç vaxt onlara bağlanmayacaq, biz onlarla dost və tərəfdaş kimi ticarət edəcəyik, lakin azad ticarət müqaviləsi olmadan".

Tramp Çində iş yerləri açan şirkətləri cəzalandıracağını bildirib

ABŞ prezidenti Donald Tramp Çində iş yerləri açan şirkətləri dövlət müqavilələrindən məhrum edəcəyini söyləyib. Banker.az "Bloomberg" agentliyinə istinadən məlumat verir ki, o, bu barədə Ağ Evdə keçirilən mətbuat konfransında bildirib. Trampın sözlərinə görə,

onun vəzifəsi yeni iş yerləri yaratmaqla yanaşı, həyatı vacib olan məhsulların istehsalını ABŞ-da qurmaqdır. "Biz Çində və digər ölkələrdə iş yerləri açan və bizi aldadan şirkətləri cəzalandıracağıq. Əgər onlar burada istehsal yarıda bilmirlərsə, qoy bizə yük-

sək vergilər ödəsinlər. Bundan əlavə, biz istehsalı Çinə köçürən şirkətləri dövlət müqavilələrindən məhrum edəcəyik. Çini məsuliyyətə cəlb edəcəyik. O, ordusunu bizim pul hesabına gücləndirir, mənə bunu istəmirəm", – deyər Donald Tramp əlavə edib.

Çin yuani dünyanın 3-cü yığım vasitəsi ola bilər

"Son vaxtlar Çinə xarici investisiyaların axınının güclənməsi bu ölkənin milli valyutasının yuani dəyərini kəskin artırır, onu ABŞ dolları və avrodan sonra dünyanın 3-cü yığım vasitəsinə çevirə bilər". Bu barədə ABŞ-ın investisiya bankı – "Morgan Stanley"-in

analitiklərinin hesabatında bildirilir. Sənədə əsasən, hazırda yuanda saxlanılan aktivlərin dünya üzrə xüsusi çəkisi 2% təşkil edir. Bu göstəricinin 2030-cu ilə qədər 5%-10% aralığına yüksələrək yapon yenini və ingilis funt sterlinqini keçəcəyi gözlənilir.

Qeyd edək ki, bu il Çin iqtisadiyyatına xarici investisiya qoyuluşunun 150 milyard ABŞ dollarını keçəcəyi, 2021-2030-cu illərdə isə bu rəqəmin 200-300 milyard ABŞ dolları arasında dəyişəcəyi proqnozlaşdırılır.

Çinin xarici ticarət profisiti 60 milyard dolları ötüb

Bu ilin avqust ayında böyük ticarət tərəfdaşlarının tədricən iqtisadiyyatlarını açması ilə Çinin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,6% artıb.

Bu barədə Çin Gömrük İdarəsi məlumat yayıb. Bildirilir ki, hesabat dövründə Çinin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,5% azalıb və nəticədə Çinin ticarət profisiti

416,6 milyard yuan (61 milyard ABŞ dolları) təşkil edib. Qeyd edək ki, iqtisadçılar ixracatın 1,24%, idxalın 6,1% artacağını gözləyirdi.

ELAN

Azərbaycan Respublikasının Auditorlar Palatası yaranmasının 25 illik yubileyi münasibəti ilə auditorların fəaliyyətini əks etdirən "müxbir yazısı" müsabiqəsini elan edir. Müsabiqədə iştirak etmək arzusunda olanlar öz çap etdirilmiş materiallarını 2020-ci ilin 1 sentyabr tarixindən 2021-ci il 15 fevral tarixinədək Auditorlar Palatasının Müsabiqə Komissiyasına təqdim edə bilərlər. Müsabiqədə I, II və III yerlər üzrə qaliblərin müəyyənləşdirilməsi və mükafatlandırılması nəzərdə tutulmuşdur (I yer üzrə 1

nəfər üçün 1000 manat; II yer üzrə 2 nəfər və hər biri üçün 500 manat; III yer üzrə 3 nəfər və hər biri üçün 300 manat). Ünvan: (AZ1072, Bakı şəhəri, S.Y.Bakıvi küç. 35) Əlaqələndirici şəxs: Auditin təşkili, hesabatlılıq və informasiya idarəsinin rəisi-Vasif Cavadov. Mob.: (050) 612-04-73, (E-mail: audit-azərbaycan@audit.gov.az). Sizləri müsabiqədə iştirak etməyə dəvət edirik.

Müsabiqə Komissiyası

Təsisçi:

Akademik Ziyad SƏMƏDZADƏ

Baş redaktor:

Aytən SƏMƏDZADƏ

ELMİ-REDAKSİYA ŞURASI:

Ziyad Səmədzadə, Aytən Səmədzadə, Akif Musayev, Qüdrət Kərimov, Elşən Hacıyadə, Elşad Səmədzadə, Məhiş Əhmədov, Müşfiq Atakişiyev, Amil Məhərrəmov, Rüşad Quliyev, Mirqasım Vahabov, Süleyman Qasımov, Ədalət Muradov, Vahid Novruzov, Aydın Hüseynov, Rəsul Balayev, Cahangir Qocayev, Abbas Əliyev

Dizayner:

Lamiyə NƏBİYEVƏ

Redaksiyanın ünvanı: Əliyev küçəsi, 7
Redaksiya: +99412 566 09 60
Faks: +99412 514 14 27
Mühasibatlıq: +99412 566 63 08

Dərc olunan materiallardakı fikirlər Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir. "İQTİSADİYYAT" qəzetinin kompüter mərkəzində yığılmış və səhifələnməmiş, «Azermidia» MMC nəşriyyatı mətbəəsində çap edilmişdir. Lisenziya: 022201; İndeks: 0355; Tiraj: 2500